


# HAYAT CATERING 2018 FEVRAL AYININ YEMƏK MENYUSU



...Yeməkdən qat-qat artıq...



01 FEVRAL 2018-ci il	kcal
MƏRCİMƏK ŞORBASI	155
BALIQ ŞİNİTZEL	195
TƏRƏVƏZ SOBADA	120
MAKARON POMİDOR SOUSU İLƏ	330
QARABAŞAQ QARNİRİ	170
VİNEQRED SALATI	170
İNCƏ SALATI	120
TƏZƏ SIXILMIŞ ALMA ANANAS ŞİRƏSİ	108

02 FEVRAL 2018-ci il	kcal
POMİDOR ŞORBASI	190
KOTLET MAL ƏTİ İLƏ	385
İSPANAQ QOVURMASI	175
PÜRE	120
VERMEŞİLLİ DÜYÜ QARNİRİ	365
SEZAR SALATI	102
PƏMBƏ SULTAN SALATI	73
AYRAN	80

05 FEVRAL 2018-ci il	kcal
DOVĞA	204
MAL ƏTİ QUŞBAŞI(ARPA ŞƏHRİYALI)	375
NOXUD YEMƏYİ	248
SARIKÖKLÜ DÜYÜ QARNİRİ	365
PENDİRLİ MİLFOY BÖRƏK	275
TƏRƏVƏZ SALATI	45
BADIMCAN SALATI	40
MÖVSÜMİ MEYVƏ	70

06 FEVRAL 2018-ci il	kcal
BORŞ	212
BALIQ QIZARTMASI-FİŞ FİNGER	85
YAŞIL LOBYA QOVURMASI	238
SPAGETTİ POMİDOR SOUSU İLƏ	350
QARABAŞAQ QARNİRİ	170
KARTOF SALATI	71
PIZZA	266
TƏZƏ SIXILMIŞ ALMA ŞİRƏSİ	98

07 FEVRAL 2018-ci il	kcal
VERMEŞİL ŞORBASI	75
QUZU SOBADA	257
GÜL KƏLƏM YEMƏYİ	190
LOBYALI DÜYÜ QARNİRİ	365
QOZLU ƏRİŞTƏ	257
QARĞIDALI SALATI	45
NAR SALATI	90
AYRAN	80

08 FEVRAL 2018-ci il	kcal
TƏRƏVƏZ ŞORBASI	190
BALIQ ESKALOP	135
XƏMİRLİ YAŞIL MƏRCİMƏK	164
MAKARON QARNİRİ	330
POMİDORLU BULQUR QARNİRİ	278
TABULE SALATI	235
KÖK SALATI	38
TƏZƏ SIXILMIŞ ALMA ANANAS ŞİRƏSİ	108

09 FEVRAL 2018-ci il	kcal
MƏRCİMƏK ŞORBASI	155
MAL ƏTİ BURGER	550
TƏRƏVƏZ SOBADA	120
KARTOF QIZARTMASI	120
DÜYÜ QARNİRİ	365
PAYTAXT SALATI	160
LOBYA SALATI	90
AYRAN	80

12 FEVRAL 2018-ci il	kcal
VERMEŞİL ŞORBASI	75
SƏBZƏLİ MAL ƏTİ QOVURMASI	249
MUSAKKA	335
TƏRƏVƏZLİ DÜYÜ	354
QOZLU ƏRİŞTƏ	257
MAKARON SALATI	140
KAHI SALATI	40
MÖVSÜMİ MEYVƏ	70

13 FEVRAL 2018-ci il	kcal
DÜYÜ ŞORBASI	107
BALIQ XEK SOBADA	120
QURU LOBYA YEMƏYİ	350
KARTOF QIZARTMASI	120
POMİDORLU BULQUR QARNİRİ	278
MÖVSÜM SALATI	59
HUMUS SALATI	242
TƏZƏ SIXILMIŞ ALMA ŞİRƏSİ	98

14 FEVRAL 2018-ci il	kcal
DOVĞA	204
İSPANQILI ROSTO KOTLET	345
KƏRƏVİZ YEMƏYİ	170
SPAGETTİ POMİDOR SOUSU İLƏ	350
QARABAŞAQ QARNİRİ	170
İNCƏ BULQUR SALATI(KISIR)	178
YAŞIL SALAT	40
AYRAN	80

15 FEVRAL 2018-ci il	kcal
BORŞ	212
BALIQ QIZARTMASI-FİŞ FİNGER	85
KARTOF SOYUTMA	186
KABAK KOVURMASI	245
ƏTLİ SAMSA BÖRƏK	300
VİNEQRED SALATI	170
NAR SALATI	90
TƏZƏ SIXILMIŞ ALMA ANANAS ŞİRƏSİ	108

16 FEVRAL 2018-ci il	kcal
POMİDOR ŞORBASI	190
QUZU QOVURMASI	345
TƏRƏVƏZ SOBADA	120
SARIKÖKLÜ DÜYÜ QARNİRİ	365
PENDİRLİ BÖRƏK	275
ROYAL SALATI	110
ÇOBAN SALATI	52
AYRAN	80

19 FEVRAL 2018-ci il	kcal
MƏRCİMƏK ŞORBASI	155
PİTİ	382
GÜL KƏLƏM YEMƏYİ	190
MAKARON POMİDOR SOUSU İLƏ	330
PENDİRLİ BÖRƏK	275
QIŞ SALATI	80
MİMOZA SALATI	93
MÖVSÜMİ MEYVƏ	70

20 FEVRAL 2018-ci il	kcal
ƏRİŞTƏ ŞORBASI	172
BALIQ ŞİNİTZEL	195
YAŞIL LOBYA QOVURMASI	238
PÜRE	120
POMİDORLU BULQUR QARNİRİ	278
TƏRƏVƏZ SALATI	45
MANQAL SALATI	40
TƏZƏ SIXILMIŞ ALMA ŞİRƏSİ	98

21 FEVRAL 2018-ci il	kcal
VERMEŞİL ŞORBASI	75
LAZANYA	248
TƏRƏVƏZ SOBADA	120
SARIKÖKLÜ DÜYÜ QARNİRİ	365
QARABAŞAQ QARNİRİ	170
ÇUĞUNDUR SALATI	105
MƏKTƏBLİ SALATI	75
AYRAN	80

22 FEVRAL 2018-ci il	kcal
DOVĞA	204
BALIQ QIZARTMASI XEK	135
İSPANAQ QOVURMASI	175
KARTOF ANNA	365
DÜYÜ QARNİRİ	365
HƏYAT SALATI	110
KAHI SALATI	40
TƏZƏ SIXILMIŞ ALMA ANANAS ŞİRƏSİ	108

23 FEVRAL 2018-ci il	kcal
ARPA ŞORBASI	130
DÖNƏR MAL ƏTİ İLƏ	239
NOXUD YEMƏYİ	248
ÖZBƏK PLOVU	390
QOZLU ƏRİŞTƏ	257
WALDORF SALATI	171
YUNAN SALATI	65
AYRAN	80

26 FEVRAL 2018-ci il	kcal
MƏRCİMƏK ŞORBASI	155
DÖYÜLMÜŞ MAL ƏTİ-LANGET	214
XƏMİRLİ YAŞIL MƏRCİMƏK	164
MAKARON POMİDOR SOUSU İLƏ	330
VERMEŞİLLİ DÜYÜ QARNİRİ	365
HAYDARİ SALATI	64
QARĞIDALI SALATI	45
MÖVSÜMİ MEYVƏ	70

27 FEVRAL 2018-ci il	kcal
ƏTLİ DÜYÜ ŞORBASI	207
BALIQ QIZARTMASI-FİŞ FİNGER	85
KABAK KOVURMASI	245
KARTOF QIZARTMASI	120
QARABAŞAQ QARNİRİ	170
İTALYAN SALATI	143
PİDE	209
TƏZƏ SIXILMIŞ ALMA ŞİRƏSİ	98

28 FEVRAL 2018-ci il	kcal
BORŞ	212
RZA KOTLET	385
QURU LOBYA YEMƏYİ	350
SARIKÖKLÜ DÜYÜ QARNİRİ	365
QOZLU ƏRİŞTƏ	257
TƏRƏVƏZ SALATI	45
ŞAH SALATI	90
AYRAN	80

## NOTLAR

YEMƏKLƏR HƏYAT CATERİNG TƏRƏFİNDƏN HAZIRLANIR

YEMƏKLƏRDƏ TOYUQ ƏTİNDƏN İSTİFADƏ OLUNMUR

YEMƏKLƏRDƏ KONSERV QİDALARDAN İSTİFADƏ OLUNMUR.

**Ugur AKCAY**

**Qida mühəndisi**

